

Cilənay Huseynova

**AMEA Memarlıq
və İncəsənət İnstitutunun
kiçik elmi işçisi**

lər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub. Onun vals janrıda da gözəl nümunələr yaratmışdır. Bunlardan "Mən sənin yanına qışda gəldim" "Sən yadıma düşəndə" və s. Bəstəkarın mahnılarında diqqəti cəlb edən ilk növbədə ifadəli melodiyadır. Onun quruluşu mətnin ən xırda nüanslarını özündə əks etdirir. Bu baxımdan bəstəkarın

də və bir çox başqa müğənnilərin repertuarının bəzəyi olmuşdur. İlər keçməsinə baxmayaraq böyükden kiçiyə dilər əzbəri olan bu mahnilər bugündə dinlərkən insanın qəlbinin dərinliklərində sızıldadır. Onun nəğmələrində bir yaşılmışlıq var. Bəlkədə bu onun vaxtsız ayrıldığı kədərlər təleyi ilə əlaqədardır. O gündən onun yaradıcılığı öz istiqamətini deyişir. Bu illərdə o Bilməzdim (söz. Oqtay Şamil), "Yoxluğunu bili-bilə" (söz. Zivər Ağayeva). Bu bağçadan keçmişən, "Daha məndə dözüm yox", Gecələr bulaq başı", "Gəl, barışaq"!... (söz. Ə. Kürçayı) "İllərin sorağın-

Dünyanı gözəl tərənnüm edən Elza İbrahimova

Bəstəkarın nəğmələri bu gün də sevilir



Mahnı janırında dərin iz buraxmış bəstəkarlardan biri də Azərbaycanın və Dağıstanın xalq artisti bəstəkar Elza İbrahimovadır. Elza xanim yaddaşlara həkk olunmuş, qəlbərdə taxt qurmuş mahnıların müəllifi kimi Azərbaycanda mahni janırının inkişafında əhəmiyyətli rol oynamışdır. O, Qara Qarayev bəstəkarlıq sinifinin yetirməsi olmuşdur. O, simfonik, kamera instrumental janrıda əsərlərin müəllifi olmasına baxmayaraq, mahni janırındada çox gözəl təvhələr yaratmışdır. Bəstəkarın heç kimə bənzəməyən fərdi mahni üslubu mövcuddur. Onun mahnılarını dinlədikdə melodianın xüsusi ifadəliliyinin, mətinin dərinliyinin dinləyicinin ürəyini riqqətə şahidi olurq. Elza İbrahimova ilk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Xalq artisti Şövkət Ələkbərova olmuşdur. Tezliklə bu janrıda yazılmış bir sıra nümunələr yaranır "Bakinin işıqları" "Bulaq başında" "Səslə məni" "Gedək üzü küləyə" və başqaları...

Azerbaycanda tanqo ritmini estradaya getirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zekanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmış. Çünkü tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçayı), "Bağçadan keçmişən" (söz. Ə. Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqi-

mətnlə işləmək bacarığı xüsusi olaraq vurğulanmalıdır. O, seçiliminə xüsusi diqqət yetirərək şairlərin mətnlərinə müraciət edir. Onların arasında Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Əliağa Kürçayı, Məmməd Araz, Dəmir Gədəbəyli, Vahid Əziz, Ramiz Heydər və başqaların qeyd etmək olar. Onun Vahid Əzizin sözlərinə yazılan "Mehribanım" adlı mahnısı dillər əzbəridir. İnsanda xoş ovqat yaradan bu mahnını bir çox sənətkarlar bugündə sevərək ifa edirlər. Bəstəkarın mahni yaradıcılığına nəzər salarkən burada müəllifin bir sıra mövzulara müraciət etdiyinin şahidi oluruq. Vətənpərvərlik mövzusunda yazdığı ən məşhur mahnilardan biri A. Abdullayevin sözlərinə yazdığı və Rəşid Behbudov tərəfindən ifa olunmuş "Ey Vətən" adlı mahnıdır. Vətənpərvərlik mövzusuna həsr olunmasına baxmayaraq, "Ey Vətən" bəstəkarın mahni üslubuna xas olan lirik çalarlarla zəngindir. Sonrakı illərdə başqa ifaçılar da bu mahniya müraciət etmişdilər. Bu ifaçılardan Rauf Adıgozəlov, Akif İsləmzadə və başqaları. Qeyd edim ki bugündə gənc ifaçılar tərəfindən sevərək ifa olunur. Həq şüphəsiz ki gələcək nəsillərində ən sevilən vətənpərvərlik mahnisi olacaq.

Elza İbrahimovanın mahnılalarını dövrünün ən məşhur ifaçıları səsləndirib. Xatırladaq ki o, bir müddət "Dan Ulduzu" vokal-instrumental ansamblı ilə çalışıb. Bəstələdiyi nəğmələri Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Oktay Ağayev, Elmira Rəhimova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İsləmza-

da", "Mən sənin yanına qışda gəldim", "O gözələr" "Sən bir nəğmə, mən bir nəğmə" (söz. Yusif Həsənbəy) "Sən mənə lazımsan", "Sən yadıma düşəndə" (söz. D. Gədəbəyli), "Təki sən səslə məni" (söz. Ə. Kürçayı), "Unuda bilməzsən", "Yar gəldi" (söz. Əli Kərim) "Yoxluğunu bili-bile" (söz. Zivər Ağayeva), "Dərrixma" (söz. D. Gədəbəyli) mahnıları qəblərdə taxt qurub.

O dövrün gəncliyin sevimli teletamaşası olan, bugündə izlərkən çox təsir bağışlayan "Səni axtarıram" dəki (rejissoru Tariyel Vəliyev, ssenari müəllifi Aslan Qəhrəmanov) "Gəl-gəl, gülüm" mahnısı kimin yadından çıxar?

**Nəğmə dolu bir dünyama
göz açmışdı o gözələr.
Bir ömürlük məhəbbətdən
söz açmışdı o gözələr...**

Əvəzedilməz Flora Kərimovanın hıqırıqları dinləyicilərin hıqırıqlarına qarışdırı.

**Niyə birdən yoxa çıxdı
O bəxtəvər gülüşlər,
Niyə məni belə yıxdı,
Niyə məni belə yıxdı
O bəxtəvər gülüşlər?!**

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açıb, ifaçıların rəğbatini, kiçikdən-böyüyədək dinləyicilərin məhəbbətini qazanıb. Musiqini qəlbinin, ruhunun ayırlımadı hissəsinə çevirib.

Ölməz Xalq şairi Bəxtiyar Vahabzadə vaxtıla Elza İbrahimovanın yaradıcılığı haqqında deyib: "Elza İbrahimova mahni janrıda lövhə ustasıdır. O, gözələ görünən dönyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hissələrin, həyəcanların, bir sözə iç dönyamızın rəssamıdır"
Necədə gözəl və dəqiq təsvir edib. Onu unudulmağa qoymayan, ürəklərdə əbədiyyət heykəlini ucaldan da eələ bu kövrək, bənzərsiz, qəlbəyatan bəstələrdir. Əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun kövrək, qəlbəyati, sehirlili musiqiləri hələ neçə-neçə nəsilləri heyran edəcək.